

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunundan (Çıxarışlar)

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu. № 345 - IIQ , 25 iyun 2002-ci il.

Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.

Maddə 35. Reklam yayılması

Maddə 35.10. Televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, spirtli içkilərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.